

## Geoloji-mədən məlumatlarından istifadə edərək palçıq vulkanları ilə neft yataqlarının işlənilməsinin qarşılıqlı əlaqəsinin tədqiqi

I.A. Qasımov

"SOCAR-AQS" MMC

e-mail: roxar@socar\_asq.com

**Açar sözlər:** palçıq vulkanı, püskürmə, layın kollektor xüsusiyyətləri, arxivelaq, geoloji-riyazi, geoloji-geodinamik modeləşmə, struktur.

DOI.10.37474/0365-8554/2022-12-10-17

Исследование взаимосвязи грязевых вулканов с нефтяными месторождениями на основе геолого-промышленных данных

И.А. Гасимов  
ООО "SOCAR-AQS"

**Ключевые слова:** грязевой вулкан, извержение, коллекторские свойства пласта, архипелаг, геолого-математическое, геолого-геодинамическое моделирование, структура.

Исследовательские работы были проведены на основе фактических материалов, полученных на промыслах месторождений Сангачал-дениз-Дуванни-дениз-Хара-Зирэ адысы. Рассмотрены изменения динамики нефтедобычи в результате извержения грязевого вулкана, коллекторной специфики образцов, а также остальными характеристиками разработки промыслов.

Было выявлено, что при извержении вулкана дебит скважин, несмотря на удаленность от него изменялся, а в скважинах, находящихся вблизи вулкана дебит оставался неизменным. Причиной увеличения и уменьшения добычи было проведение геологических и горных изысканий в скважинах, а по техническим причинам, ремонтные работы, выполняемые в скважинах и ряд других факторов.

The study of interrelation of mud volcanoes with oil fields based on geological-field data

I.A. Gasimov  
"SOCAR-AGSH" LLC

**Keywords:** mud volcano, eruption, reservoir properties of formation, archipelago, geological-mathematic, geological-geodynamic modeling, structure.


The research surveys have been carried out based on the actual data obtained in the patches of Sangachal-deniz-Duvanni-deniz-Khara-Zira adasy field. The changing of dynamics of oil production as a result of the eruptions of mud volcanoes, reservoir properties of the samples, as well as the other characteristics of field development are reviewed.

It was revealed that during volcano eruption, despite the distance from it, the flow rate of the wells changed and in those located near volcano, the flow rate remained unchanged. The reason for the increase and decrease of production was the geological-mountain surveys conducted in the wells, and by the technical reasons, repair works carried out in the wells and some other aspects as well.

modelləşdirilməsi aparılmışdır.

Geoloji tədqiqatlarının yerinə yetirilməsində riyazi metodun bir neçə üsulundan (statistik, dinamik və genetik) istifadə edilir ki, bu üsulların köməyiylə istismar obyektləri, onların sahə və blok üzrə paylanması təyin edilir [3].


Tədqiqatlar ikinci mərhələdə Bakı arxivelaqının şimal-qərbini əhatə edən Səngəçal-dəniz, Duvanni-dəniz, Xara-Zirə adası yatağında Xara-Zirə adasına (1993, 1997, 2006-ci illərdə vulkan püskürmüştür) yaxın quyular götürülmüş və struktur boyu vulkan ətrafında qazılmış quyuların məlumatları (vulkandan əvvəl və sonra istismar göstəriciləri) toplanaraq təhlil edilmişdir (şəkil 1) [3-5].




Şəkil 1. Xara-Zirə palçıq vulkanının eyniadlı yatağın VII horizontunun tavanına görə qurulmuş struktur xəritəsində yeri

Yataq mürəkkəb geoloji quruluşa malikdir: onun kəsilişi çoxlaylı olmaqla yanaşı tektonik qırılmalarla mürəkkəbləşmişdir. Bu səbəbdən bura da işlənilmə prosesi tektonik blokları nəzərə almaqla aparılmışdır. Məsələnin aktuallığı, əsasən, yatağın işlənilməsini rasional başa çatdırmaq üçün geoloji əsaslar tərtib etməyi və geoloji-riyazi metodların parametrlərindən asılı olaraq müqayisəli xarakter daşımاسından və palçıq vulkanlarının püskürmə müddətində bu dəyişkənlilikin təhlilindən ibarətdir.

Bələ ki, vulkan püskürməsindən əvvəl və sonra hasılın dəyişməsinə təsir etməsinin və əks təqdirdə lay parametrlərinin dəyişməsinə (ilk və cari lay təzyiqləri, keçiricilik) bütövlük lə flüidlərin süzülmə qanuna uyğunluqlarına xas olan bütün hidrodynamic məlumatların öyrənilməsindən və model qurularaq təhlilindən irəli gəlir. Tədqiqatlar Xara-Zirə adası yatağının V və VII horizontları üzrə aparılmışdır. Bu sahədə vulkan 1993, 1997 və 2006-ci ilin aprel ayında püskürdüyüün görə



Şəkil 2. 1993-cü ildə püskürmüş vulkanın ətrafindan götürülmüş quyuların hasılın dinamikası ayrılları:  
a, c, e – vulkandan uzaq (2000 m-dən çox); b, d, f – vulkana yaxın (2000 m-dən yuxarı)



Şəkil 3. 1997-ci ildə püskürmüş vulkanın ətrafindan götürülmüş quyuların hasılın dinamikası ayrılları:  
a, c, e – vulkandan uzaq (2000 m-dən çox); b, d, f – vulkana yaxın (2000 m-dən yuxarı)

Cədvəl 1

Quyu №-si	Quyudan vulkana qədər məsafə, m	İstismara verilmə tarixi	Püskürmə-dən əvvəl və sonrakı aylar	Neft hasilatı, t/ay	Kondensat hasilatı, t/ay	Su hasilatı, t/ay	Qaz hasilatı, min m <sup>3</sup>	Sulasma, %	Həzirki vəziyyət
288	2750	30.07.73	Fevral Mart Aprel May İyun	22 24 23 18 20		14 16 16 18 20	5000 5000 5000 5000 5000	40 40 40 50 40	İşləyir
289	2250	05.01.76	Fevral Mart Aprel May İyun	15 16 19 19 19		2 - 4000 - 4000	3000 3000 4000 4000 4000	12 - - - -	İşləyir
296	2250	06.12.74	Fevral Mart Aprel May İyun	5 5 5 2 3		11 11 11 15 15	- - 1000 - -	16 67 67 90 85	İşləyir
299	2000	17.02.75	Fevral Mart Aprel May İyun	0.1 0.1 0.1 0.1 0.1		49.9 49.9 65.9 68.9 64.9	- - - - -	99.9 99.9 99 99 99	İşləyir
302	1750	02.09.75	Fevral Mart Aprel May İyun	- - - - -	0.1 0.1 0.1 0.1 0.1	- - - - -	1000 1000 1000 1000 1000	- - - - -	İşləmir
312	1500	05.09.77	Fevral Mart Aprel May İyun	4 4 4 4 4		- - - - -	1000 1000 1000 1000 1000	- - - - -	İşləyir
316	1000	28.10.79	Fevral Mart Aprel May İyun	0.1 0.1 0.1 0.1 0.1		- - - - -	- - - - -	- - - - -	Suləşmaya görə nəzarətdədir
330	2000	29.01.76	Fevral Mart Aprel May İyun	11 10 12 12 12		1 1 - - -	3000 3000 3000 3000 3000	8 8 - - -	İşləyir
397	750	06.07.80	Fevral Mart Aprel May İyun	4 4 4 4 0.5		14 13 13 13 17.5	- 1000 1000 1000 -	75 75 75 75 98	Fasilə ilə işləyir
645	2750	25.07.85	Fevral Mart Aprel May İyun	14 12 12 12 11		11 11 11 11 11	2000 2000 2000 2000 2000	45 45 45 45 50	İşləyir
647	2250	31.03.86	Fevral Mart Aprel May İyun	0.4 1 1 0.1 1.5		21 29 28 26 17	- - - - 1000	98 98 98 99 45	İşləmir
648	1750	30.01.87	Fevral Mart Aprel May İyun	6 7 4 0.5 5		8 8 8 15.5 13	1000 1000 1000 - 1000	51 51 64 98 70	İşləmir
658	1000		Fevral Mart Aprel May İyun	0.2 0.2 0.2 0.2 0.2		7.8 7.8 8.8 4.8 4.8	- - - - -	97 97 97 97 97	Nəzarətdədir

1993-cü ildə Xara-Zirə adası yatağında püskürmə müddətində işləyən neft-qaz-kondensat quyuları

Horizont	Quyu №-si
V	302, 335, 397, 399,466, 553,645,693
VII	288,289,296,312,316,330,329, 339, 350,367,378,397,419, 459, 460, 462, 463, 464, 554,568,647,648,658, 707
VIII	525,552,704,

1993-cü ildə Xara-Zirə adası yatağında püskürmə müddətində işləyən neft-qaz-kondensat quyuları

Blok	Quyu №-si
V	288, 289, 296, 302, 312, 316, 330, 350, 367, 378, 397, 399, 645, 647, 648, 658
VI	329, 335, 339, 419, 459, 460, 462, 463, 464, 466, 525, 552, 693, 704, 707
VII	553, 554, 568, 569

Cədvəl 2

Quyu №-si	Quyudan vulkana qədər məsafə, m	İstismara verilmə tarixi	Püskürmədən əvvəl və sonrakı aylar	Neft hasilatı, t/ay	Kondensat hasilatı, t/ay	Su hasilatı, t/ay	Qaz hasilatı, min m <sup>3</sup>	Sulasma, %	Həzirki vəziyyət
288	2750		Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	12 13 18 10 10		29 26 22 32 32	3000 2000 3000 2000 2000	71 66.6 55 78 76	İşləyir
289	2250	05.01.76	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	18 15 19 15 16		- - 4000 - 3000	4000 3000 4000 3000 3000	- - - - -	İşləyir
295	3000	17.02.75	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	1 1 1 1 1		- 48 48 47 45	- - - - -	97.9 97.9 97.0 97.8	Fasilə ilə işləyir
296	2250	06.12.74	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	10 20 13 4 14		17 9 44 73 65	2000 4000 2000 1000 3000	62.9 31.0 77.0 96.0 79.2	İşləyir
316	1000	28.09.79	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	0.1 0.5 0.5 0.5 0.5		- 5.5 5.5 5.5 5.5	- - - - -	91.6 91.6 91.6 91.6 91.6	Nəzarətdə fasılə ilə işləyir
330	2250	29.01.76	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	7 5 6 7 7		3 5 4 3 3	2000 1000 1000 1000 1000	30 50 40 30 30	İşləyir
339	1750	11.08.78	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	1 0.5 0.5 0.5 0.5		- 5.5 5.5 5.5 5.5	- - - - -	91.6 91.6 91.6 91.6 91.6	Ləğvi gözləyir
350	3250	16.09.73	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	12 19 18 18 16		10 1.0 2.0 5.0 7.0	3000 3000 3000 3000 3000	15.4 5.0 10.0 21.0 30.4	İşləyir
367	3250		Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	25 20 53 45 53		7 - - 11 6	5000 4000 10000 8000 10000	22 - - 22 10	İşləyir
378	3250	16.05.77	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	36 39 32 27 20		4 - 9 15 15	7000 7000 6000 5000 4000	10 - 22 27 43	İşləyir

397	1000	03.07.80	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	1.0 1.0 1.0 1.0 1.0		7 7 7 7 7	- - - - -	87.5 87.5 87.5 87.5 87.5	Fasılə ilə işləyir
399	3750	26.03.83	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	7 10 10 6 14		3 7 3 1 1	2000 2000 2000 3000 3000	30 41 27 20 6.6	İşləyir
419	2500	05.05.80	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	6 6 6 1 7		31 33 32 37 31	3000 2000 2000 1000 3000	84 85 84 97 82	İşləyir
459	1500	29.03.86	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	2 1 1 2 1		43 44 43 42 43	- - - - -	95.5 97.7 97.7 95.0 97.7	Fasılə ilə işləyir
462	1250	25.12.87	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	1 0.5 0.5 0.5 0.5		5.5 5.5 5.5 5.5 5.5	- - - - -	91.6 91.6 91.6 91.6 91.6	Fasılə ilə işləyir
463	1500	08.03.85	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	0.1 0.5 0.5 0.5 0.5		7.5 7.5 7.5 7.5 7.5	- - - - -	93.7 93.7 93.7 93.7 93.7	Ləğvi gözləyir
464	1500	16.05.86	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	10 12 11 9 11		1 - - - -	2000 2000 2000 2000 2000	- - - - -	İşləyir
569	1000	12.02.86	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	30 30 24 28 29		- - - - 1	319000 314000 312000 316000 316000	- - - - 4.0	İşləyir
645	2750	25.07.85	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	9 8 9 8 8		1 2 1 2 2	2000 2000 2000 2000 2000	10 20 10 26 20	İşləyir
658	1000	11.11.84	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	1 0.5 0.5 0.5 0.5		1.5 1.5 1.5 1.5 1.5	- - - - -	75 75 75 75 75	Fasılə ilə işləyir
693	4000	08.09.87	Avqust Sentyabr Oktyabr Noyabr Dekabr	18 18 20 19 20		- - - - -	189000 186000 217000 200000 250000	- - - - -	İşləyir

**1997-ci ildə Xara-Zirə adası yatağında püskürmə müddətində işləyən neft-qaz-kondensat qeylləri**

Horizont	Quyu №-si			
V	335, 399, 645, 553			
VII	288, 289, 296, 299, 316, 330, 350, 367, 378, 397, 339, 419, 459, 462, 463, 464, 554, 658, 569, 693, 707			
VIII	525, 552, 553, 704			
Horizont	Quyu №-si			
V	289, 299, 316, 330, 397, 339, 459, 462, 463, 464, 554, 568, 658			
VI				
VII				

**1997-ci ildə Xara-Zirə adası yatağında püskürmə müddətində işləyən neft-qaz-kondensat qeylləri**

Blok	Quyu №-si
V	288, 289, 296, 299, 316, 330, 350, 367, 378, 397, 399, 645, 658
VI	339, 419, 459, 462, 463, 464, 525, 552, 693, 704, 707
VII	553, 554, 568, 569
Blok	Xara-Zirə adasına (vulkana) yaxın qeyllər
V	289, 299, 316, 330, 397, 658
VI	339, 459, 462, 463, 464
VII	554, 568

Cədvəl 3


Quyu №-si	Quyudan vulkanaya qodur məsafə, m	Istismara verilmə tarixi	Püskürmədən əvvəl və sonrakı aylar	Neft hasilatı, t/ay	Kondensat hasilatı, t/ay	Su hasilatı, t/ay	Qaz hasilatı, min m <sup>3</sup>	Sulasma, %	Həzirlik vəziyyət	
289	2250	05.01.76	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	22 20 23 23 23			1 3 1 0 0	5000 4500 5000 5000 5000	5 13 3 - -	İşləyir
296	2250	06.12.74	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	12 12 10 10 11			95 96 97 98 98	2500 2500 2500 2500 2500	89 89 91 90 90.5	İşləmir
330	2000	29.01.76	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	4 5 2 0.3 2			8 8 10 6.7 8	1000 1000 500 400 500	66 63 89 96 83	İşləmir
350	3250	16.09.73	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	21 23 22 15 19			11 11 10 7 6	4500 5000 5000 4500 4000	34 33 32 33 24	İşləyir
367	3250		Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	24 22 33 34 30			23 26 14 12 15	5000 5000 7500 8000 6500	47 54 29 27 34	İşləyir
378	3250	16.05.77	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	31 36 35 34 79			8 9 12 16 30	7000 8000 8000 8000 38000	21 21 26 32 28	İşləyir
397	1000	03.07.80	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	0.1 0.1 0.1 0.1 0.1			17.9 17.9 17.9 17.9 17.9	- - - - -	99 99 99 99 99	İşləmir
399	3750	26.03.83	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	13 9 11 15 14			15 21 19 15 16	3000 2000 2500 3500 3000	57 72 63 50 52	İşləmir
419	2500	05.05.80	Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar	4 11 5 0.5 10			40 40 18 0.5 37	2500 3000 2000 - 3000	92 78 78 50 78	İşləmir

**2006-cı ilda Xara-Zirə adası yatağında püşkürmə müddətində işləyən nəstə qaz-kondensat quyuları**

Horizont	Blok	Quyu №-si
V	V	288, 289, 296, 316, 330, 350, 367, 378, 397, 399, 645, 658
VII	VI	339, 419, 459, 462, 463, 704
VII	VII	464, 569, 658, 693,
<b>Xara-Zirə adasına (vulkana) yaxın quyular</b>		<b>Xara-Zirə adasına (vulkana) yaxın quyular</b>
Horizont	Blok	Quyu №-si
V	V	289, 330, 397, 658
VII	VI	339, 459, 462, 463, 464
VIII	VII	707

püskürmədən iki ay əvvəl və iki ay sonra V və VII horizontlar üzrə işləyən quyuların hasilatları yığılmış, geoloji-mədən məlumatları toplanaraq dəyişmə səbəblərinə baxılmışdır (cədvəl 1, 2, 3).

Sahə üzrə götürülmüş quyu məlumatları 1993, 1997 və 2006-ci illərdə püskürmə zamanı işləyən quyular üçün vulkandan məsafəsinə görə iki yera bölünərək (1993 və 1997-ci illər üçün vulkan- dan 2000 m-ə qədər məsafədə olan və vulkandan kil 2, 3, 4). Əyrilərin iki hissəyə bölünməsi daha çox vulkanın yaxın, yaxud uzaq quyulara necə təsir etməsi məsələsinin daha məqbul hesab olunduğundan araşdırılmaya iki tərəfli baxılmışdır. Alınan nəticələrdə isə vulkan məsafəsindən asılı olmaya-



**Şekil 4.** 2006-ci ildə püşkürmiş vulkanın ətrafindan götürülmüş quyuların hasılat dinamikası ayrırları:

*a, c, e* – vulkandan uzaq (2500 m-dən çox); *b, d, f* – vulkana yaxın (2500 m-ə qədər)

## **Ədəbiyyat siyahısı**

1. Əliyev Ad.A., Rəhmanov R.R. Azərbaycanın palçıq vulkanlarının toponimləri // AMEA-nın xəbərləri, Yer elmləri, 2007, № 4, s. 85-88.
  2. Aлиев Ад.П., Гулиев И.С., Гусейнов Д.А. Грязевой вулканизм Южно-Каспийского нефтегазоносного бассейна / Геология Азербайджана, т. 7 (Нефть и газ). – Баку: Nafta-Press, 2008, с. 444-512.
  3. Aлиев Ад.А., Байрамов А.А., Мамедова А.Н. Тектоника и перспективы нефтегазоносности грязевулканических областей Азербайджана в свете новых данных // Изв. НАН Азерб., Науки о Земле, 2004, № 1, с. 32-43.
  4. Aliyev Ad.A., Guliyev I.S., Panahi B.M. Mud volcanoes hazards. – Baku: Nafta-Press, 2000, 60 p.
  5. Guliyev I.S., Fazullayev A.A. All about mud volcanoes. – Baku: Nafta-Press, 1997, 52 p.

## References

1. Aliyev Ad.A., Rehmanov R.R. Azerbaycanın palchig vulkanlarının toponomileri // AMEA-nın kheberleri, Yer elmləri, 2007, № 4, s. 85-88.
  2. Aliyev Ad.A., Guliyev I.S., Guseynov D.A. Gryazevoy vulkanizm Yuzhno-Kaspiyskogo neftegazonosnogo basseina / Geologiya Azerbaidzhana, t. 7 (Neft i gaz). – Bakı: Nafta-Press, 2008, s. 444-512.
  3. Aliyev Ad.A., Bayramova A.A., Mamedova A.N. Tektonika i perspektivnyi neftegazonostnosti gryazevykh vulkanicheskikh oblastey Azerbaidzhana v svete novykh dannykh // Izv. NAN Azer., Nauki o Zemle, 2004, No 1, s. 32-43.
  4. Aliyev Ad.A., Guliyev I.S., Panahi B.M. Mud volcanoes hazards. – Bakı: Nafta-Press, 2000, 60 p.
  5. Guliyev I.S., Feyzullayev A.A. All about mud volcanoes. – Bakı: Nafta-Press, 1997, 52 p.

Azerbaycan milli  
kitabxanası